

ƏLIAĞA KÜRÇAYLININ TƏRCÜMƏLƏRİ

Nailə Mehrəliyeva

BDU, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru

“Ən xoşbaxt dəqiqlərimdə də, ən sıxlılık anlarında da nədənsə birinci Kürü xatırlayıram” - deyən Əliağa ilk şeirlərində özünü “Kürçaylı” təxəllüsünü götürmüşdür. “Sənin gözlərin” adlı ilk şeiri “Azərbaycan gəncləri”ndə 1946-ci ildə çap olunmuşdur. Bu şeirlə ədəbiyyata gələn Əliağa Kürçaylinin taleyi dövri mətbuatla, nəşriyyatla bağlı olmuşdur. Şair 1960-1970-ci illərdə “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzeti redaksiyalarında şöbə müdürü, “Literaturniy Azərbaycan”, “Azərbaycan” jurnallarının redaksiyalarında məsul kətib, Azərbaycan Yəziçılar İttifaqının nəşriyyat şöbəsində rəis, Azərbaycan Dövlət Nəşriyyatında redaktor olmuşdur. O, 1978-ci ildən ömrünün sonuna qədər “Yəziçi” nəşriyyatında baş redaktor kimi çalışmışdır.

Əliağa Kürçaylı müharibədən sonra ədəbiyyata gələn nəslin nümayəndələrindən biri kimi 1960-1970-ci illərdə ədəbi həyatın ən fəal üzvlərindən biri olmuşdur.

Əliağa Kürçaylinin yaradıcılığı o dövr tənqidçilərin və qələm dostlarının diqqətindən kənardı qalmamışdır. Özünün qeyd etdiyi kimi, bir şair kimi formallaşmasında xalq şairi Səməd Vurğunun və Süleyman Rüstəmin böyük rolu olmuşdur.

Şairin sağlığında 14 şeir, 4 tərcümə kitabı çapdan çıxmışdır.

Müasir Azərbaycan poeziyasında bənzərsiz yaradıcılığı malik olan Əliağa Kürçaylinin ayrı-ayrı kitabları və seçilmiş əsərləri “Uşaqgəncnəş” də və “Azərnəş” də dəfələrlə nəşr olunmuşdur. İlk şeir kitabı “Uşaqgəncnəş” də “Arifin bağçası” adı ilə çapdan çıxmışdır. “Nargindən əsən külək” kitabından sonra isə şairin əsərləri bir-birinin ardına “Azərnəş” də və “Gənclik” nəşriyyatlarında dərc edilmişdir. “Azərnəş” də “Salam gələcək illər” (1954, 112 s., 3000 nüs.), “Səfərə çıxıram” (1956, 212 s., 500 nüs.), “Gözəllik” (1958, 56 s., 500 nüs.) “Cavabsız məktublar” (1960, 76 s., 3000 nüs.) “Şeirlər” (1963, 90 s., 5000 nüs.), “Əsmər və Zəfər” (1964, 32., 9000 nüs.), “Seçilmiş əsərləri” (1969, 488 s., 7000 nüs.) və “Həyatın dolayları” (1973, 232 s., 10000 nüs.), “Gənclik” nəşriyyatında isə “Durnalar cənuba uçur” (1967, 255 s.) “Yollarda axtar məni” (1970, 180 s.) və s. kitabları çap olunmuşdur.

“Yesenin poeziyada etiraf nöqtəsidir” - deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində də ugurlu fəaliyyət göstərmişdir. Onun dünya ədəbiyy-

yatından tərcümələri bir sıra dövrü mətbuat səhifələrində mütəmadi olaraq dərc olunmuşdur. Muyya Veetammin “Səadət quruları”, Y.Bondurenkonun “Hamısı mavidir”, İbrahim Hafızın “Şikayət”, İsmayıł Səbrinin “Düşüncələr”, Muhəmməd Fəhminin “Vətənpərvərlər nəğməsi”, S.Nakanunun “Nəğmə”, Posor Simad Zakenin “Yapon xalq mahniları” və s. kimi şeirlər şairin ən uğurlu tərcümələrindəndir. O, rus ədəbiyyatından Konstantin Simonovun “Gözlə məni”, Vladimir Sokolovun “İlk qar”, Olqa Berqoltsun “Qızıma”, Nikolay Nekrasovun “Baba” və s. şeirlərini də sənətkarlıqla tərcümə etmişdir.

Əliağa Kürçaylinin tərcümə fəaliyyətində Sergey Yesenin yaradıcılığına geniş yer verilmişdir. Belə ki, şair Yeseninin bir sıra şeirlərini, o cümlədən “Ana duası”, “Ağcaqayın”, “Axşam düşür gölün üstə”, “Anama məktub”, “Qadına məktub”, “Qiş oxuyur, haray salır” və s. bu kimi şeirləri dilimizə tərcümə etmişdir. Onun tərcümələri “Sergey Yeseninin “Şeirlər və poemalar” (1965, 182 s., 8000 nüs.; 1975, 254 s., 10000 nüs.) kitablarına daxil edilmişdir.

Dmitro Pablichodan Əliağa Kürçaylinin etdiyi tərcümələr “Ukrayna sovet şairlərinin şeirləri” adı ilə “Yəziçi” nəşriyyatında 1979-cu ildə 172 səhifə həcmində nəşr edilmişdir.

İtalyan şairi Dante Aligherinin “İlahi komediya” poemasını Azərbaycan dilinə ilk dəfə Əliağa Kürçaylı tərcümə etmişdir. Əsər “Azərnəş” tərəfindən 1973-cü ildə 546 səhifə həcmində nəşr edilmişdir. Həmin əsər “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Dünya ədəbiyyatı” seriyasında “Öndər” nəşriyyatında 592 səhifə həcmində 10 min nüsxə tirajla yenidən nəşr olunmuşdur.

Şairin dünya ədəbiyyatından etdiyi tərcümələr “Avrasiya Press”, “Çin-nar Çap” və digər nəşriyyatlarda təkrar çap olunmuşdur.